

# TANRININ MÖCÜZƏLƏRİ

Aqrar elmlər üzrə fəlsəfə doktoru İsmayıllı Qəzənfər oğlu Məcidli magistri Orxan Faiq oğlu Bayramlı ilə bu dəfə oxuların görüşünə bir təbib-logman kimi gəlib. "Şəfali bitkilər - 1000 dərdin 1001 dərmanı" adlı 533 səhifəlik kitabın I hissəsi işiq üzü görmüşdür. Kitabın elmi redaktoru AMEA-nın Botanika İnstitutunun "Etnobotanika" laboratoriyasının müdürü, biologiya üzrə elmlər doktoru, professor Səyyarə Cümşüd qızı İbadullayevadır. Kitabda təbiətin 11 iqlimindən 9-nu Azərbaycana bəxş edən Ulu Tanrıının bəxşeyisi olan, torpaqlarımızda yetişən bitkilərin insanların sağlamlıqlarında nə dərəcədə əhəmiyyətli olduqlarından geniş bəhs olunur.

Müəlliflərin qeyd etdiyi kimi: - "Ana Yurdumuzun yeraltı sərvətləri ilə bərabər bitib-tükənməyən zəngin yerüstü sərvətləri də vardır. Baş qarlı dağlarımızın zirvəsindən tutmuş, onun yamaclarına, allı-güllü çəmənliliklərinə, meşələrinə və torpağımızın sinəsindən çalınçarpaz keçən saysız yol-rizlərimizdək hər qarış torpağımız, varlığında bitib-tükənməyən möcüzələr yatırıdan saysız-hasabsız bitkilərlə doludur..."

Təbiətin qoynunda dünyaya gələn insan övladı, min illərdir düçər olduğu müxtəlif xəstəliklərdən qurtulmaq üçün ilk növbədə təbiətə üz tutub... Məskən saldığı ərazidə yayılan bitkilərin sirlərini öyrənib onlardan istifadə etməyə başlamışdır... Əgər insan övladı elə ilk gündən təbiətin sırrlarına bələd olmasayı, qarşılaşdıığı xəstəliklərə qalib gələ bilməzdi.

Yəni, düçər olduğumuz xəstəliklərə dərmani da məhz elə əhatə olunduğumuz təbiətin özündə axtarmalıyıq!"

Atalar demişkən: "Hər bir dərdin dərmanı torpaqda bitir."

Həqiqətən də uzunömürlüyə gedən yol da elə Yaradanın biziə olan o sevgisindən, o səxavətdən başlanıb. Ana torpağımızın altını da, üstünü də qızılı çevirib...

Qədim Budda təbabətində deyilir ki: - "dünyada elə bir maddə yoxdur ki, o müalicəvi xüsusiyyətlərə malik olmasın". Əgər insan övladı elə ilk gündən təbiətin sırrlarına bələd olmasayı, qarşılaşdıığı xəstəliklərə qalib gələ bilməzdi. "Dərdi verən, elə dərmanını da verər" deyiminin bu yerdə necə yerinə düşdүүнү görürük. Yəni, əhatə olunduğu təbiətdə düçər olduğu xəstəliklərə də dərmani insan məhz elə həmin təbiətin özündə axtarmağa başlamış və buna nail olmuşdur.

Qədim mədəniyyətə malik - sanskrit, Çin, yunan, latin türk və s. dillərdə danışan xalqların tarixi mənbələri, qədim insanların saysız-hesabsız bitkilərin müalicəvi xüsusiyyətlərindən necə bacarıqla istifadə etmələri haqqında geniş məlumat verir.

Qədim yunan həkimi və filosofu Hippokrat tərəfindən (bizim eramızdan əvvəl 460-377-ci illər) elmi təbabətin təməli qoyulmuşdur. Onun 200 növdən artıq bitkilərdən hazırlayıb istifadə etdiyi müalicəvi preparatların əksəri Misir həkimləri tərəfindən müxtəlif xəstəliklərin müalicəsində müvəffəqiyyətlə tətbiq edilmişdir...

Xalqımız özünün çoxəsrlik tarixi ərzində yaratmış olduğu maddi və mənəvi mədəniyyət nümunələri, adət-ənənələri ilə yanaşı, həm də zəngin empirik bilik və bacarıqlar sisteminə əsaslanan xalq təbabəti, xalq müalicə üsulları və vasitələri düşübüň tapmış, onları sınaqdan keçirib təkmilləşdirə-təkmilləşdirə zəmanəmizə qədər gətirib çıxarmışdır. Şərqi və Avropanın xalq təbabə-

tində Azərbaycan xalqının min illərdən bəri əldə etdiyi təcrübə heç də məşhur Tibet təbabətindən geri qalmır. Bitkilərdən hazırlanmış dərman preparatlarının öyrənilməsi və onun tətbiqi sahəsində dünya xaqları ilə yanaşı Azərbaycan xalqının da xidmətləri az deyildir. Xalqımızın min illərdən bəri əzx etdiyi bu təcrübələr Qədim Şərqi və antik dönyanın xalq təbabəti ənənələri üzərində pərvəris taparaq müasir günümüzədək gəlib çatmışdır.

Böyük və gərgin əməyin bəhrəsi olan bu kitabda müəlliflər istər mətbəximizdə ərzaq kimi işlədiyimiz və istərsə də yabanı halda yol qıraqlarında, çöllərdə rast gələrək əhəmiyyət vermədiyimiz 80 bitkinin sağlamlığımda nə dərəcədə vacib olduqlarını elmi şəkildə, geniş izah etmişlər. Bu bitkilərin rəngli təsvirlərini və kitabın sonunda tibbi və bioloji terminlərin açıqlamalarını verməklə, müəlliflər kitabı geniş oxucu kütłüsü üçün əlçatan etmişdirler.

Kitabın nəşr olunacaq II hissəsində də müəlliflər ölkəmizin torpaqlarında yetişen 80-dən çox yabanı və mədəni bitkinin sağlamlığındakı əhəmiyyətindən geniş bəhs etməkle sanki bizə bir mesaj göndərirlər: - "Yaddan çıxarmamalıyıq ki, hər bir bitki Tanrıının bize bəxş etdiyi bir hədiyyədir, bir möcüzədir..."

**Sakir Elifoğlu**  
filologiya üzrə fəlsəfə doktoru,  
dosent